

[Mslmanlarn gerilik amillri](#)

.slam alimlri, mslmanlarn problemlri v gerilik amillri barsind mhm nqtlr toxunublar



AranNews- slam alimlri, mslmanlarn problemlri v gerilik amillri barsind mhm nqtlr .toxunublar

mam Xumeyninin (r) bax

Mrhum mam z yolgstrn szlri v yazlarnda mslmanlarn problemlri v gerilik amillri barsind mhm nqtlr toxunub: 1. Mslman cmiyytlr hakim azn hkumtlr mam (r) bu bard buyurur: Mslmanlarn problemi mslmanlarn hkumtlridir. Bu hkumtlr supergclrl rabitlri , sa v solu supergclr tabeilik etmlri sbbindn bizi v btn mslmanlar tinliy salblar. gr uyun problem hll olsa, mslmanlar z mqsdlin atacaqlar. Bu problemdn x yolu milltimizin lindir. (Shifei-nur, c.12, s.278) 2. Mslmanlar xar hesab etmk 3. Dinin siyastdn ayrlmas Bu iki amil Hzrt mam Hseyinin () dvrnd d mvcud idi. Hzrt cddinin mmtini islah etmk n qiyam etdi v dinin siyastdn ayr olmas kimi arlarla xalq hqiqtdn uzaqladrmaa alan mnafiqrlr vurudu. Mrhum mam (r) bu bard buyurur: Xalqlara, mslmanlarn, cmiyytlr bel baa salmdlar ki, siyast sizin iiniz deyil, siz z iinizl mul olun, icaz verin siyastl imperatorlar mul olsunlar. Mslmanlarn v mzlum xalqlarn hr bir eyini ourlayb aparsnlar v biz buna baxmayaraq "hkumt olmamldr" deyik; bu axmaqcasna bir szdr. Btn bunlar mslmanlarn bana gln msibtlridir. Xarici siyastilr v siyastl mslmanlar apb-talamaq v mslmanlarn izzitini, ucaln mhv etmk n bu yolu seiblr. (hmin mnb, c.20, s.198) Hminin buyurur: Allahn Rsulu (s) siyastin stunlarn dind brpa etdi. Allahn Rsulu (s) hkumt qurdu v siyasi mrkzlr yaratd. (hmin mnb, s.191) 4. Hqiqi slam tantdrmaa ciddi yanamamaq Imam (r) hicri 1342-ci ildn etibarn daim slamn hqiqi prinsiplrini tantdrmaqla onun sil simasn gstrmy alrd. Bir ox hallarda mqdds mfhumlar yanl tfsir etmkl dindar mslmanlar siyasi v ictimai geriliy dar edirdilr, murdar dyrlri slam dyrlri il dyiirdilr. Xsusi il mslman xanmlar ayq-sayq olmaldr, kibirli dvltr v dinsiz siyastilr azadlq v qadn hquqlar ad il onlar qrbn eytani msllrinin siri etmk istyirlr. Daha hmiyytli olan msl budur ki, xalqn qartilrin hiyllrin aldanmamas n dini hqiqtlri aqlamas v dinlmsi lazmi olan gzlr, qulaqlar, v dillrin kar, kor v lal olmasna arlar. Imam (r) buyurur: Bugnk slamn blas budur ki, mslmanlarn msllrini v tinliklrini eitmi olan qulaqlar kar olublar, mslmanlarn mnftlri, mslhtlri n danmal olan dilr lal olublar v mslmanlarn bana gln msibtli grmsi lazmi olan gzlr kor olublar; biz bu lallar, karlar, v korlarla n edk?! (hmin mnb, c.16, s.198) 5. Qrbprstlik, rqrstlik v zglm 6 Msrfprstlik ruhiyyi Bu iki amil mslman cmiyytlr n bir ox ziyanlara sbb olub. Msln: Dini v milli dyrlri dyrsiz hesab etmk, yad mdniyytlrin yalan dyrlrin aldanmaq, dini cmiyytlrin geriliyin sbb olan xarici mallarn istifadsin ktivi maraq! Tssf ki, hl d bu iki amil dini cmiyytlrd z mnfi tsirlrini qoyur. Htta bzi hallarda dini dncli insanlar da zn clb edir. Byk mam (r) z ilahi vsiyytnamsind bu iki amil barsind buyurur: Iklrimiz byk tsiri olan (hmin tsirlr hl d mvcuddur) planlardan biri d mstmkl olmu, istismara mruz qalm lkri zgldirmk, onlara zlrini unutturmaq, onlar qrbprst v rqrst etmkdir. El bir rait yaratdlar ki, bu milltlr zlrini, z mdniyytlrini v z gclrini he saydlar. Qrbi v rqi iki gcl qtb v stn irq hesab etdir, onlarn mdniyytini n stn mdniyyt bildilr v o iki supergc almin qiblgah sandlar. Hmin iki qtbnd birin balanma qalmaz zrurt kimi tantdrdlar. Bu qmli hadisnin hekaysi ox uzundur. Onlardan biz dyn ziyanlar olduqca ar v hlakedicidir. Daha acnacaql olan budur ki, onlar hkmanlq etdiyi mzlum xalqlar hr bir id gerid saxladlar v istehlak lkrl evirdilr. Bizi z inki aflarndan v eytani qvvlrindn el qorxudublar

ki, he bir yeniliy v kf csart etmirik. Hr eyimizi onlara tslim etmiik, zmzn v lkrimizin taleyni onlara taprmq, gzlrimizi yumub mirlrini gzlyirik. Bu baboluq, alszsq sbb olub ki, he bir id z fikrimiz v biliyimiz arxalanmayaq v kor-koran r q v qrb tqld edk. gr z mdniyytimiz, snayemiz v yenilikrimiz olsa da, bzi qrbprst v rqrst mdniyytsiz yazlar onu istehza edck, milli gc v fikiri istehza edib, mhv etmy alacaqlar. cnbilrin adt-nnlrini hr n qdr iyrnc v rzil olsa da, z szlrind, yazlarnda v mlri il tbli edirlr v onlar mddahlq v trif vasitsi il xalqa tqdim edirlr. Misal n hanssa bir kitabda, yaxud yazda v ya hanssa bir shbtd bir ne xarici szdn, termindn istifad olunsa, onun mhtvasna fikir vermdn yxsk sviyyd qbul edirlr, bu yaznn mllifini alim, ziyal hesab edirlr. Beikdn qbrdk hr ny baxsaq, onda qrb szlri grsk v hmin ey qrb klmlri il adlandrlsa bu halda maraql, cazibli, mdniyyt v inkiafn gstriisi hesab olunur. Yox gr milli szlrndn istifad olunubsa, onu khn, geri qalm bir ey hesab edirik... Ingiltry, Fransaya, Amerikaya v Moskvaya getmk fxr, dyr hesab olunur. Lakin Hcc v mqdds mkanlara getmk khnprstlik v gerilik kimi baa dlr. Din v mnviyyata laqeyidlik ziyallq, mdniyyt gstricisi hesab olunur. Hminin din v mnviyyata ballq geriqalmlq kimi baa dlr. Mn demirm ki, biz hr ey malikik. bhsiz, tarixin son dnmind, xsusi il son srlrd bizi btn inki aflardan mhrum edibl. Xain balar, Phlvi ails, xsusi il tbiat mrkzlri, biz byk zrb vurdular. z ld etdikrimizi v zmz he saymaq, kiik grmk bizi inki af n lazmlan faliiytlrdn saxlad. Hr bir eyi xaricdn gtirmk, qadnlar v kiilri, xsusi il cavan tbqni xaricdn gln parfmeriya, bzk-dzk yalar kimi mallar il maraqlandрмаq, onlar arsndn rqbət yaratmaq v (onlar mmkn qdr msrfprst, istehlak etmk z bir qmli hekaydir. (siaysi, ilahi vsiyytnam

Uca mqaml Rhbrin bax

Uca mqaml Rhbr, Aytullah Xamenei z dyrli srlrind mslmanlarn gerilik v aznlq amillrindn bzilrin iar edib. O n mhm gerilik amilini insann tannmamasnda v insani siftrlrin tapdanmasnda grr: Bugnk mdniyytin ortaya qoyduu hyat trzi insanl onu mhv etmkl hdlyir. Yni insana aid siftrlri tapdayr. Odur ki, slam binasn brpa etmk qalmaz bir zruurtdir. (qrb mdniyyti leyhin iddianam, s.23) Hminin aadak amillr iar edk: 1. nsann halndan xbrsizlik 2 nsan hyatnn qarmaqarq, intizamsz olmas 3 Mvcud maddi mdniyyt 4 Yxsk svilizasiyaya sahib xalqlar v insana mxsus siftrlr etinasz milltlr mainzm v heyvani hyat trzini insan hyatna ttbiq etmy alrlar v nadanlq sbbindn insann heyvan v texnikadan stnlk sbbin gz yumurlar. (hmin mnb, s.24) 5 Kapitalist qurulu O bel buyurur: Mnftprstlik xstliyi zlm rngind olan slmiliyin nticsidir. Bu, el ilk vaxtlardan kapitalizm quruluu il qatb v hmin quruluuda yeni iqtisadiyyatn saslarndan hesab olunur. Kapitalizm quruluu btn xlaqi, insani v ictimai dyrli pu v mnasz hesab edir v bu dyrllrin iqtisadi qanunlara azca mdaxil edib, dnyan yandran bu alova bir qdr su spmsin icaz vermir... xlaqi squt kapitalizm quruluunun gtirdiyi "hdiyy"lrndndir. ("Qrb mdniyytinin leyhin iddianam", s.159, 161) 6. Dini anlaylarn dzgn baa dlmmsi O cmiyytlrin uca "sbr" anlayn yanl drk etmlri bard buyurur: Tssflr olsun ki, slam klmlrinin, terminlrinin qarlad thrif, shv mnalandrma problemi il sbr klmsi d qarlab... Zlm mruz qalm, iradsini ldn vermi, sart dar olmu bir cmiyytd "sbr" anlay zalmlar (n yax bir vasily evrilir. (Sbr barsind shbtlr, s.6

Seyid Camalddin sdabadinin bax

Seyid Camal byk ictimai islahatlardan olub. O btn mrn mslmanlarn inki afna, trqqisin v onlar ayltmaa, gerilikdn qutarmaa srf edib. O aadak amillri islami cmiyytlrin drdlri, problemlri hesab edir: 1. Balarn zlm, diktaturas 2. Mslman ktlnin chalti, qfti v onlarn elm v mdniyyt karvanndan dala qalmas 3. Mslmanlarn dnclrin xurafat dolu qidrlin nfuz etmsi v onlarn ilkin slamdan uzaq dmlri 4. Mslmanlar arasnda dindar v qeyri-dindar ad altnda blg, paralanma yaranmas 5. Qrb istismarnn nfuzu O bu drdlr v tinliklrdn qurtulmaq n btn imkanlardan, sflrldn, rabitlrdn, nitqlrdn, kitab, drgi nr etmkdn, partiya v birlik yaratmaqdan, htta orduda xidmtdn faydaland. O x yolunu aadaklarda grrd: 1.

Dikdatorlarn zbanal il mbariz 2. Masir elm v fnlri mnimsmk 3. Ikin slama qayd v tarix boyu slama aid edilmi xurafatlar, br-bzklri bir knara qoymaq 4. slam mktbin iman v etiqad 5. Xarici istismar il mbariz, hm siyasi, hm d mdniyyt istismar il! 6. Mslmanlarn birliyi, vhditi 7. slami cmiyytin yarcan cismin mbariz ruhiyysi frm k 8. Qrb qarsnda zgilm, zn uduzmaq il mbariz. (Murtza Mthhri, "Son yz illikd islami hrkatlarn qsa aradrlmas", kitabn (xlassi, s.20-29

hid Aytullah Mrtza Mthhrinin fikirlri

Dini dncni dirdn v ictimai islahatlar aparani ustad Mthhri d bu bard bir ox szlr 10450 deyib. O bu bard deyir: Hr bir ictimai mktb z gerilik, squt, hminin ykqli v trqqi amillri bard fikir bildirir: Hanssa bir mktbin uyun msllr barsind fikir bildirimsi cmiyytin trqqisin v ya squtuna hans baxla baxmasndan qaynaqlanr. Msln, gr bir xs cmiyytin inkiatn yaln iqtisadi inkiatda grrs v onun squtunu maddi, iqtisadi mlubiytd bilirs, bu xs inkiat v squtu maddi baxla dylndirir. Hminin bir sx squt v trqqini qidvi v xlaqi msllrd inkiat v gerilm il lrs, demk msllri ayr bir formada tfsir edir. ("On shbt", s.144-152) O buyurur: Qrbilr slam qayrlar v mslmanlarn gerilik sbbini slamda grrlr. Lakin sonrak shbtirdn aydn olunacaq ki, mslmanlarn geriliyind slamn he bir rolu yoxdur. ksin mslmanlar slamn ictimai tlimlirindn uzaq ddklri n squta urayblar. Hminin xristian lklrin maddi v iqtisadi baxmndan inkiat xristianln haqq olmas demk deyil. O hazrk dvr mslmanlarn squt, gerilik sbbirindn birini dini maarifin bir knara qoyulmasnda, yaxud thrif mruz qalmasnda grr. Onun fikrin gr tvhid, nbvvt, vilayt v imamt thrif olunub, sbr, zhd, tqva, tvkkl v sair dini dylr mna dyikliyin mruz qalb, onlarn mnas saxtaladrlb. N qdr ki, bu anlaylarn hqiqi mnas dnlmeyck, mslmanlar inkiat etmeycklr. Ustad "nsan v tale" kitabnn mqddimsind bu bard nisbtdn geni siyahi tqdim edir v yazr: Mslmanlarn aznlq v gerilik amillri bard "slam", "mslmanlar" v "yad amillr" zrind aradrlma aparlb. Tale, qzav-qdr, axirt inam, dnya hyatnn thqiri, fat, tqiyy, intizar v digr bu kimi dylr barsind mvcud fikirlr v qidlr tnqid olunub. (daha ox mtali n (.Mrtza Mthhrinin "nsan v tale" srin mrcit edin